

Ümumi iş şəraiti

Adecco cüzdan kartı vasitəsi ilə əmmək haqqının ödənilməsi

Verilmişdir::Prepaid Solutions a.s

Verilmə tarixi: 16.7.2018

Qüvvəyə minmə tarixi: 16.7.2018

Prepaid Solutions a.s şirkəti üçün ümumi iş şəraiti Adecco cüzdan kartından istifadə qaydaları

1. Xidməti göstərir

1.1. Prepaid Solutions a.s şirkəti Vodičkova 707/37, Praha 1, PSČ 110 00, ünvanında yerləşir identifikasiya nömrəsi 029 80 461, Şirkət Praqada Bələdiyyə Məhkəməsinin B bölməsində Ticarət Qeydiyyatından qeydiyyatdan keçmişdir qeydiyyat nömrəsi 19749-dir (sonra isə yalnız „PREPAID SOLUTIONS“) Çexiya Milli Bankı rəhbərliyi altında fəaliyyət göstərən kiçik elektron pul emitentlərinin reyestrində qeydiyyatdan keçmiş və "ADECCO - KARETNÍ PENYŽENKA" kart proqramı daxilində elektron pul emitenti kimi fəaliyyəti www.karetni-penezenka.cz veb-interfeysi ilə sertifikatın əsasında həyata keçirilir. PREPAID SOLUTIONS-in Çexiya Milli Bankının kiçik miqyaslı elektron pul emiteri reyestrinə qeyd alınması, b. 2015/022635/570, fayl. 26 fevral 2015-ci il tarixli Sp. / 2015/00011 / CNB / 571, həmçinin 370/2017 sayılı Qanunla, ödəniş sistemlərində, dəyişiklik edildiyi kimi və müvafiq tətbiq qaydalarına görə tətbiq olunur (sonra isə yalnız „ZOPS“).

1.2. PREPAID SOLUTIONS-in fəaliyyətini idarə etmək üçün E-pulların kiçik miqyasda verilməsi sahəsində səlahiyyətlər müvafiq hüquqi tənzimləmələrə əsasən yalnız Çexiya Milli Bankı olan Na Příkopě 28, Prague 1, poçt kodu olan 115 03, Çexiya üzrə qeydiyyatdan keçmiş ofisidir.

2. Xidmətlərin təmin edilməsi

2.1. Kiçik miqyaslı bir elektron pul təşkilatı olaraq PREPAID SOLUTIONS, xüsusilə ZOPS'un müvafiq müddəalarına uyğun olaraq, elektron pul vermək və elektron pul ilə bağlı ödəniş xidmətləri təmin etmək üçün icazə verilir, beləliklə üçüncü tərəflərlə əməkdaşlığı istisna edir.

2.2. Elektron pul pul dəyərini ifadə edir:

- PREPAID SOLUTIONS müştərinin iddiasını kartları qəbul edən şəxs kimi təqdim edir
- elektron qaydada saxlanılır
- ödəniş əməliyyatlarının həyata keçirilməsi məqsədilə vəsaitlərin alınmasına qarşı verilmişdir;
- onu verəndən başqa şəxslər tərəfindən qəbul edilir.

2.3. PREPAID SOLUTIONS, kiçik pul Elektron Pul İnstitutu olaraq, Çex Respublikasında verilmiş Elektron Pul dövrünün ortalamasının 5.000.000 Avroya bərabər olan bir məbləğdən artıq olmamasını təmin etmək üçün tələb olunur, elektron pul dövriyyəsi orta isə Elektronun Elektronundakı borcların aritmetik ortalamasıdır son 6 təqvim ayı üçün təqvim günü sonudur

2.4. PREPAID SOLUTIONS, elektronik pul və Elektron pulun nominal dəyərinə uyğun pul vəsaitlərinin alınmasına qarşı e-pulunu Çexiya kronlarında (CZK və ya CZK) Kart üzərində edir.

2.5. Kartın ödənilməsi, ödənişlər və məhdudiyyətlər tarifinə görə PREPAID SOLUTIONS'a aid müvafiq ödənişlər daxil olmaqla, Kart üzərində saxlanılan elektron pulların bankomatlardan çıxarılması və pul köçürmələri daxil olmaqla, Kart vasitəsilə bütün ödənişlər elektron pul və Çexiya Kronu arasında 1: 1 nisbətində aparılır CZK).

2.6. Kart üzərində saxlanılan elektron pulun tətbiq olunan tarazlığı PREPAID SOLUTIONS şirkəti tərəfindən ödənilmir və Depozit Sığortası üçün tətbiq edilmir. PREPAID SOLUTIONS, PREPAID SOLUTIONS tərəfindən verilən elektron pul kartı sahibinin uzun müddətinə bağlı olaraq Kart sahibi və ya digər faydaları təmin etmir.

2.7. Təqdim edilən xidmətlər üçün daha ətraflı şərtlər bu şərtlər və qaydalar aşağıdakı müddələrdə göstərilir.

3. "ADECCO cüzdan kartı " ödəniş kartı

3.1. Ön ödəməli "ADECCO" kredit kartı, Kart sahibinin bu Şərtlər və Şərtlərə və İstehlak haqqı və Limit Qiymətləndirmə Siyahısına uyğun olaraq istifadə etmək hüququna malik olan, Saziş üzrə Kart sahibinə verilmiş, qabaqcadan ödənilmiş MasterCard ödəniş kartıdır (CR80, yəni 86 x 54 mm) Kart sahibinin bank hesabı ilə əlaqəli və əlaqəli olmayan və aktivləşdirildiyi andan etibarən üçüncü tərəfə ötürülə bilməz.

3.2. Kart PREPAID SOLUTIONS müştərilərinin PREPAID SOLUTIONS müştəri kimi müstəqil olmayan biznes fəaliyyəti üçün müstəqil istifadəsi üçün 15 ildən yuxarı olan müştərilər üçündür. Kart sahibinin 18 yaşına çatmamış olması halında, şəxsin kartı istifadə edən şəxsin ödəniş əməliyyatlarının məqbul məqsədi, miqyası və normallığı (yəni onun ağılabatan və azad ödəniş) əldə etdiyi, Qanuni nümayəndə nümayəndəsinin razılığı ilə kart.

3.3. Kart sahibi həm yerli, həm də xarici ola bilər.

3.4. Kart MasterCard markalı ATM-lərdə nağd pul çıxarmaq üçün, MasterCard markalı mağazalarında və İnternet ödənişlərində ödəniş üçün istifadə oluna bilər.

3.5. Kartın ödəniş vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur, elektron pula mübadilə edilən vəsait depozit deyildir.

3.6.Kart, kart sahibinin alınması ilə beynəlxalq səviyyədə kart verilir kartın istifadəsi qaydası və dərəcəsi bəzi yurisdiksiyalarda məhdudlaşdırıla bilər və ya kartın istifadəsi müəyyən yurisdiksiyalarda(yerlərdə) tamamilə istifadəsi istisna edilə bilər. Bu cür yurisdiksiyaların siyahısı, o cümlədən kartın harada istifadəsi və istisna edilməsi aşağıdakı veb saytında göstərilir:

www.karetni-penezenka.cz

3.7.PREPAID SOLUTIONS kartının sahibləri qanuna görə öz istifadəçilərinin məlumatlarını identifikasiya etməlidir bu hallar elektron pul köçürmələri və transaksiyalar zamanı tələb olunur

4. Komunikasiya haqqında informasiya -kontakt informasiyalar

4.1. Kartın sahibi PREPAID SOLUTIONS firması ilə aşağıda ki məlumatlar vasitəsi ilə əlaqə yarada bilər :

Elektornik əlaqə :Elektronik informasiya şirkətin veb sayt vasitəsi ilə həyata keçirilir

www.karetni-penezenka.cz

Telefon vasitəsi ilə isə : Müştəri xidmətləri mərkəzinə müraciət edə bilərsiniz (oğurluq və kartı bağlamaq istədiyiniz hallardada müraciət edə bilərsiniz) **+420 228 880 210**

4.2 REPAID SOLUTIONS kartının müştəriləri ilə əlaqələr yalnız çex dilində aparılır

5.Veb sahifəsi ilə

5.1.PREPAID SOLUTIONS veb saytı ictimai və xüsusi bölməni əhatə edir.

-haqqında informasiyadan ibarətdir

5.3.Web Self-Service, kart sahibinə əsas xidmət əməliyyatları yerinə yetirməyə imkan verir seçilən qeydiyyatdan keçmiş məlumatların dəyişdirilməsi, müvəqqəti daxil olmaqla, əməliyyat tarixini nəzərdən keçirmək.əmək haqqı və cari kart balansı. Kart sahibinin internetə ilk giriş etdikdən sonra kartın nömrəsi və PIN kodu vasitəsilə xidmət kartı Kart sahibi tərəfindən həyata keçirilməlidir giriş məlumatlarının dəyişdirilməsi öz istifadəçi adınızı və şifrənizi daxil etmək üçün lazımdır

6.Müqavilə haqqında məlumat və onun nəticələri

6.1. Adecco cüzdan kartının yiyəsi öz imzası ilə təstiqləyir ki ,şərtləri limitləri qəbul edir

6.2. Kart sahibinin hazırda " Adecco cüzdan kartı vasitəsi ilə " əvvəldən ödənilmiş kredit kartı xidməti üçün 2 etibarlı və effektiv PREPAID SOLUTIONS olması tələb olunur.

6.3.Müqavilə PREPAID SOLUTIONS şirkəti ilə istifadəçi arasında bağlanılır,kartın istifadəçisi kimi klient qanunun § 193 maddəsində göstəriləyi kimi müqaviləyə əsasən elektron pul xidmətindən istifadə edir,hansı ki kartın yiyəsi və kiliyent arasında bağlanılır.Müqavilənin

bağlandığı gündən etibarən PREPAID SOLUTIONS şirkəti tərəfindən anındaca kartınız aktivasiya olunacaqdır .Müqavilənin bağlandığı gündən etibarən kartın yiyəsi və şirkət arasında ikitərəfli müqavilə qüvvəyə minəcəkdir. Müqavilənin məsafədən ünsiyyət yolu ilə daxil edildiyi zaman, Saziş, onun əlavələri və hər hansı düzəlişləri kart sahibinə təqdim edilir. Müqavilə sənədləri həmçinin www.karetni-penezenka.cz saytında mövcud olan versiyada da təqdim ediləcək.

6.4.PREPAID SOLUTIONS-ın əsas hüquq və öhdəliklərini, kartın naşir kimi təqdim etdiyi və bu sazişin bir hissəsini təşkil edən e-pul ilə əlaqədar ödəmə əməliyyatlarında fondun əsas hüquq və öhdəliklərini yerinə yetirən ümumi iş proseslərini və şərtlərini dərc edir.

6.5. PREPAID SOLUTIONS ayrıca, kartın istifadəsi ilə əlaqəli bütün müqavilə haqqı və məhdudiyyətləri və sazişin bir hissəsi olan bağlanmış müqavilələri olan bir ücret və limit siyahısını dərc edir. Kart sahibləri, müqaviləni imzalamaqla, şikayətlərin və məhdudiyyətlər siyahısının xəbərdar olduğunu təsdiq edirlər və bu sənədlər əsasən müqavilə münasibətlərinə tabedir.

6.6. Müqavilə bir müddətə kartla eyni olub. Kart bu tarixdə göstərilən tarixə qədər, yəni o ay daxil olmaqla, ayın və ilin son gününə qədər etibarlıdır.

6.7. Kart sahibləri PREPAID SOLUTIONS tərəfindən verilən elektron pullardan istifadə edir və PREPAID SOLUTIONS informasiya sistemində qeydə alınır və belə kart sahibləri 1-ci hissənin bendinə görə elektron pula sahibdirlər

6.8. PREPAID SOLUTIONS şirkəti ilə kart sahibi arasında ki müqavilədəki hər hansı bir dəyişiklik hallarında 2 ay öncədən bu məlumat şirkətin yetkililərinə verilməlidir .Kartda baş verəcək hər hansı bir dəyişiklik halları əgər kart bağlanmayıbsa və ya hal hazırda aktivdirsə bu dəyişikliklər davam edəcəkdir.Əgər kartın sahibi kartda olunacaq dəyişikliklərdən hər hansı bir halda imtina edir isə bu kimi hallarda kartın yiyəsinin bir gün öncədən kartda olunacaq dəyişikliklər ilə bağlı şirkət tərəfindən təklif olunmuş pulsuz xidmət istifadə edə bilər . PREPAID SOLUTIONS şirkəti müqavilədəki bəndləri vaxtı vaxtında yerinə yetirməli və qanuna uyğun olaraq göstərilmiş qaydalara riayət etməlidir. Şirkət qanun və qaydalara uyğun olaraq qanun aktual bəndlərinə uyğun olaraq hüquqi normalara və biznes siyasətinə uyğun olaraq öz xidmətlərini yaxşılaşdırmalı və modernləşdirməlidir öz müştərilərinin təhlükəsizliyini qorumaq üçün .Bu xidmətləri partnyorlar MasterCard və PREPAID SOLUTIONS şirkətləri ilə birlikdə həyata keçirir .

6.9. Müqavilə hər hansı mübahisələrin həllində Çexiya Respublikasının qanunlarına və Çex Respublikasının qanunlarına və yurisdiksiyasına uyğun olaraq tənzimlənir və şərh olunacaq. Lakin, PREPAID SOLUTIONS və kart sahibləri, sazişdə hər hansı bir mübahisəni özbaşına həll etməyə qadirdir və bu şirkət tərəfindən həll olunmalıdır .

7. Kartın alınması

7.2. Gələcək Kart sahibinin, PREPAID SOLUTIONS ilə olan sazişin, kart sahibinin kartı aktivləşdirdikdən sonra, şərtsiz, qətiyyətsiz və effektiv şəkildə bağlanıldığını qəbul edir.

8. Kartın aktiv olunması

8.1. Potensial Kart sahibləri, bu kartı, sazişin şərtlərinə əsasən istifadə etmək istəsə, bu kartın internetdə göstərildiyi şəkildə aktivləşdirilməsinə borcludur:

- **Müştəri Xətti +420 228 880 210 və ya digər vasitələr ilə;**
- **Kartı müvəqqəti olaraq aktivləşdirmək üçün Potensial Kart sahibinə Kartdakı məlumatlar mütləq lazımdır.**
- **Kartın gələcəkdə istifadəsi məqsədi ilə, Kartın aktivləşdirilməsi zamanı kart sahibinin PIN-lərin təhlükəsiz saxlanması vacibdir.**
- **Kartın arxası mütləq şəkildə imzalanmalıdır.**

8.2. Kart sahibinin kartı aktivləşdirildikdən və uğurla aktivləşdirildikdən və yuxarı limit rejimi ilə tamamilə müəyyən edildikdən sonra bu kartdan istifadə etmək hüququ vardır. Rejimin şərtləri və məhdudiyyətləri bu şərtlərin 9-cu maddəsində də müəyyənləşdirilir.

8.4. Kartı aktivləşdirərək kart sahibi bəyan edir və təsdiqləyir ki :

Müştəri öz imzası ilə heç bir təsirə məruz qalmadan müqavilənin göstərilən şərtləri ilə razı qaldığını təsdiqləyir

- ZOPS-un 193-cü maddəsinə uyğun olaraq PREPAID SOLUTIONS ilə elektron pulların verilməsi üçün müqavilə bağlamaq üçün şərtsiz iradə nümayiş etdirir və
- Elektron pulların verilməsi üçün ayrılan vəsaitlər cinayətkarlığa əsaslanmır və terrorizmin və digər cinayətkarlığın maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulmur və bu,
- Siyasi baxımdan təsirlənən bir şəxs deyildir və siyasi müqaviməyə məruz qalan şəxs Sazişin müddəti ərzində hər hansı bir zamanda siyasi baxımdan təsirlənmiş şəxsdirsə, PREPAID SOLUTIONS, yazılı şəkildə müraciyyət edə bilər

9. Müqavilə Modu - Kart Limitləri

9.1. PREPAID SOLUTIONS kart sahibinə aktivləşdirilmiş kartı aşağıdakı müqavilələrlə istifadə etməyə imkanı verir:

Yüksək limit rejimi. Bu müqavilə rejimi kartın 8.1-ci bəndinə uyğun olaraq kartın aktivləşdirilməsi və kart sahibinin tam müəyyən edilməsi əsasında karta verilir. Kart sahibinin tam müəyyən edilməsi ADECCO vasitəsilə həyata keçirilir. Tələb olunan şəxsiyyət məlumatlarını (Kart sahibinin tam adı və soyadı, doğum tarixi, doğum tarixi, doğulduğu yer, cins, yaşayış yeri, vətəndaşlığı, e-poçt ünvanı və telefon nömrəsi) təmin etmək şərtidir. Kart sahibinin fotokopisini əks etdirən kart sahibinin şəxsiyyət vəsiqəsi (onun növü və şəxsiyyət nömrəsi, dövləti və ya verdiyi orqan və etibarlılıq müddəti) göstərilir.

Bu müqavilə rejimi, hər bir təqvim ilində müqavilənin müddətində (kartda göstərilmiş kartın etibarlılığı), ödəmə əməliyyatlarının yerinə yetirilməsinə görə maksimum gündəlik 100,000 CZK məbləğində, hər bir təqvim ili üçün CZK-a 350,000-ə qədər kartın təkrar doldurulmasına imkan verir və Çexiya və xaricdə ATM-lərdən pul çıxarılmasına istifadəyə imkan verir.

9.2. Kart sahibləri müqavilənin müddəti ərzində kartda saxlanılan "Elektron Pul" -nin müsbət balansını qorumağa borcludur.

10. Kartın tədarükü

10.1. Kartı yükləmək üçün bu şərtlərin 10.2 və 10.3-cü bəndlərində göstərilən üsuldan istifadə edə bilərsiniz.

10.2. Kartın ilk ödənişi ADECCO vasitəsilə olmalıdır.

10.3. Kart daha harada ödənilə bilər:

- ADECCO tərəfindən sifarişlə nağdsız ödəniş.
- PREPAID SOLUTIONS saytı (www.kareni-penezenka.cz) listelenen banklar tərəfindən hazırlanmış PREPAID SOLUTIONS bank hesablarının lehinə nağdsız ödəniş sifarişi olunur.
- PREPAID SOLUTIONS saytı (www.kareni-penezenka.cz) listelenen banklar tərəfindən hazırlanmış PREPAID SOLUTIONS bank hesablarının lehinə pul köçürmələri;
- PREPAID SOLUTIONS tərəfindən kartın sahibi üçün məqbul bir şəkildə bildirilir.

10.4. Aşağıdakı vaxtlarda nəzərdə tutulmuş kart köçürmələrini yerinə yetirə bilərsiniz:

- iş günü günün 12-dən 60-dək karta eyni iş günündən gec olmayaraq təqdim olunacaq;
- 13: 00-dan gec olmayaraq iş günü və ya işdən kənar günlərdən sonra karta növbəti iş günündən gec olmayaraq təqdim olunacaq.

10.5. Valyuta məzənnələrini xarici valyutada ödəniş əməliyyatları üçün dəyişdirmək üçün, PREPAID SOLUTIONS, ödəniş əməliyyatının müvafiq hesablaşma tarixinə görə şirkətin təyin edilmiş hesabları məqsədilə bank tərəfindən elan edilmiş məzənnəni istifadə edəcəkdir. Banka daxil olan bankın məbləği şirkət tərəfindən elektron pula çevrilmək üçün nəzərdə tutulan məbləğ kimi başa düşülür.

10.6. Əməliyyat xidməti təhlükəsizlik səbəbləri üçün gündə 3 dəfə məhdudlaşdırılır. Təhlükəsizlik məhdudiyyəti təhlükəsizlik məhdudiyyətindən artıq olarsa, artıq limit ödəniş növbəti iş günü ödənilir.

10.7. PREPAID SOLUTIONS, yükləmə xidmətini seçilmiş yollarla və ya xüsusilə təhlükəsizlik, texniki və digər ciddi səbəblər üçün xüsusi zamanət yerlərində birtərəfli olaraq məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

10.8. Kartın sahibi ya və ADECCO vasitəsilə kartları əvvəlcədən müvafiq şərtlərdən artıq olan yarım vəsaiti hesabına ödəmək üçün PREPAID SOLUTIONS müraciyyət edilməlidir. **9.1** Burada şirkət tərəfindən göstərilən şərtlər və limitlər göstərilən həddi aşmayacağına dair razılığa gəlinmişdir. **9.1** Bu müqavilə və onun şərtləri PREPAID SOLUTIONS tərəfindən qoyulmuşdur. Şərtlərin bu bəndinə uyğun olaraq elektron pula köçürülməyəcək vəsaitin bir hissəsi dərhal və bu şərtlər uyğun olaraq geri qaytarılacaqdır.

10.9. Kartdan istifadə zamanı kartdakı verbal simvol vasitəsi ilə kartdakı kartın indentifikasiya kodundan istifadə olunur

10.10. Kartdan istifadə zamanı kartı yüklədiyiniz təqdirdə birdəfəlik karta yüklənən məbləğ 50 krondan az olmamalıdır göstərilən məbləğdən az bul köçmələri zamanı elektorn pul köçürmə

11 Kartdan təhlükəsiz istifadə qaydaları, PİN və veb müştəri xidmətləri

11.1. Kartın sahibi nəzərə alır ki, kartın sahibinin istəyini nəzərə alaraq kart itirilsə, kart zərər görərsə, kartın yiyəsinin şirkət ilə əlaqə saxlayaraq kartı blok edə bilər. Uzunmüddətli kart bağlı və ya blok halında olarsa kart 13 bəndə uyğun olaraq istifadəyə yararsız olur

11.2. Kartın yiyəsi göz önünə alır ki, əgər kartı blok etmək və ya kartı həmsəlik dondurmaq istəyirsə aşağıda göstərilmiş qaydalardan istifadə etməlidir:

- Telefon ilə əlaqə saxlayaraq göstərilən müştəri xidmətlərindən istifadə edə bilərsiniz kartınızı blok etmək istəyirsiniz isə bu əlaqə nömrəsindən istifadə etməlisiniz +420 228 880 210, öz kartınızı blok etdiyiniz zaman öz **identifikasiya kodunuzu bilməlisiniz**.
- İnternet yolu ilə kartınızı blok etmək istəyirsiniz isə bu halda gərək siz (www.karetni-penezenka.cz), veb sahifəsindən istifadə edəsiniz. Bu hallarda siz öz giriş kodunuzu və bütün məlumatları bilməlisiniz

11.3. Kartın sahibinin kartı itirərsə, köhnəmə və ya oğurluqdan əvvəl veb mağazası üçün kart, PIN, , istifadəçi adı və şifrəsini təmin etmək üçün müvafiq təhlükəsizlik tədbirləri götürmək tələb olunur.

11.4. Kart sahibi PİN ilə Kartı, Web Self-Service üçün istifadəçi adını şifrə ilə saxlaya bilməz və ya üçüncü şəxslərə icazəsiz şəxslərə açıqlamalıdır və ya başqa şəkildə açıqlamalıdır.

11.5. Kart sahibi, xüsusilə elektron pul köçürmələri məqsədi ilə şəxsi məlumatları, xüsusilə, Kart-ın və ya veb-əsaslı self-xidmət dükanının PİN və ya şifrələrini itirmək və ya onların oğurluqlarını müəyyən etmək məcburiyyətindədir.

11.6. Təhlükəsizliyə görə PREPAID SOLUTIONS, PİN kodu dəyişdirərkən asanlıqla identifikasiya edilə bilən və çıxılan nömrələrin birləşmələrini seçmək üçün Kart sahibinə tövsiyə etmir.

11.7. PREPAID SOLUTIONS, qüvvətli şəxsiyyət təhlükəsizliyi aşağıdakılardan ən azı iki istifadəyə əsaslanan yoxlama deməkdir ki, qüvvədə olan əməliyyatı həyata keçirir:

(a) Kart sahibinə yalnız məlumat verilir

b) Kart sahibinin onun səlahiyyətində olduğu bir məsələdir

c) Kart sahibinin biometrik məlumatları

bu elementlər qarşılıqlı müstəqildir və birinin pozulması başqalarının elementlərinin etibarlılığına təsir göstərmir.

11.8. PREPAID SOLUTIONS kartı təhlükəsizliyindən şübhələndikdə və ya Kart, Elektron Pul, PİN və ya İnternet Xidməti ilə əlaqəli şəkildə icazəsiz və ya dolandırıcı davranış riski varsa, bu Kartın 13-cü maddəsində nəzərdə tutulmuş qaydada Sazişin ləğv edilməsi, o cümlədən istənilən vaxt Kartın istifadəsini dayandırmaq və ya məhdudlaşdırmaq hüququna malikdir. Şərtlər və şərtlər. PREPAID SOLUTIONS, bu addımı həyata keçirdikdən və ya sonra, xüsusilə Web Self-Service vasitəsilə göstərilən Kart sahibinin hüquqlarından hər hansı birinin istifadəsinə uyğun şəkildə məlumat verəcəkdir.

11.9. Kart sahibləri, bu şərtlər və şərtlərin 11.2-ci bəndinə uyğun olaraq kartın daimi qadağan edilməsini hər hansı bir hadisəyə və ya şübhə və ya narahatlığa səbəb olduqda gecikmədən yerinə yetirməyi öhdələrinə götürür:

- öz şəxsi identifikatorlarından hər hansı birinə icazəsiz daxil olmaq;
- Kartdan istifadə etmək üçün lazım olan hər hansı təhlükəsizlik elementinə icazəsiz giriş;
- Web Self-Service istifadə etmək üçün lazım olan hər hansı təhlükəsizlik xüsusiyyətinə icazəsiz daxil olmaq
- Kartın itirilməsi və ya istifadəsi;
- Elektron pul sistemində və ya kart sahibinə və ya PREPAID SOLUTIONS'a zərər verə biləcək digər materiallarda olan hər hansı digər məlumatlara icazəsiz giriş və.s.

11.10. Kartın qalıcı olaraq dayandırılması barədə öhdəliyini yerinə yetirərkən kartın blokda olması və gecikmələri, Ödənişsiz həll prosesinin bir hissəsi üçün kart sahibinin və ya üçüncü tərəfin gətirdiyi yuxarıda göstərilənlərdən və ya hər hansı bir səbəbdən yaranan və ya zədələnməməsi üçün məsuliyyət daşıyır.

12. Ödəniş əməliyyatları üzrə avtorizasiya, zərər, oğurluq və istifadə qaydaları, icazəsiz ödəniş əməliyyatı üçün məsuliyyət daşıyır

12.1. Kart vasitəsilə ödənilən ödəniş əməliyyatları geri alınmazdır.

12.2. Kart vasitəsilə həyata keçirilmiş ödəniş əməliyyatları, Kart sahibinin razılığına malik olduqda və eyni zamanda aşağıdakı identifikatorlardan ən az birini istifadə etsə, elektron pulun dəyişdirilməsini, o cümlədən səlahiyyətli kimi sayılır

(a) PIN kodu

(b) CVC kodu (kartın arxasındakı üç rəqəmli rəqəmli kod)

(c) İstənilən ödəniş məbləğinə əsasən kartı POS-terminala və ya PİN terminalına əlavə etməklə kontaktsiz ödənişlər və ya Kart sahibinin hər bir belə kart əməliyyatı üçün təhlükəsizliyə görə ödəniş məbləğindən asılı olmayaraq yoxlama üçün PİN-ə daxil oluna biləcəyini bildirir.

Kart sahibinin itirilmiş və ya oğurlanmış kartın istifadəsi və ya Kartın istifadəsi nəticəsində bu zərərin yaranması halında 50 avroya bərabər miqdarda icazəsiz ödəniş əməliyyatlarında itki baş verir. Kart sahibləri bu cür hərəkətləri səhv yolla və ya bu şərtlərdə göstərilən öhdəliklərin hər hansı birinin pozulmasına görə qəsdən və ya ümumi səhlənkarlıqla yaranmasına səbəb olan icazəsiz ödəniş əməliyyatlarının itirilməsinə səbəb olurlar.

12.3. Kart sahibləri PREPAID SOLUTIONS-a PREPAID SOLUTIONS-a müştərilər üçün xətt vasitəsilə və ya veb saytı vasitəsilə, bu faktın aşkar edildikdən dərhal sonra veb xidməti üçün kartın və / və ya PİN və / və ya şifrənin zərər gördüyünü, bu informasiya haqqında məlumatı çatırmalıdır . Yalnız bu prosedur vasitəsilə PREPAID SOLUTIONS icazəsiz şəxslərin istifadə edilə bilən card balansına çıxmasına mane olur.

12.4. Kart sahibi itirildikdə, oğurlandıqda və ya istifadə olunduqda, müvafiq dövlət orqanları ilə yardım, əməkdaşlıq və ya əməkdaşlıq axtarmağa məcbur edilə bilər və PREPAID SOLUTIONS firması saxtakarlıq, sui-istifadə, digər cinayət və ya qanuni və ya qadağan edilmiş ödəniş zamanı və ya hərəkətə və ya kart sahibi mübahisəli əməliyyatın PREPAID SOLUTIONS-a firması xəbərdar olunur.

12.5. PREPAID SOLUTIONS, kart sahibi saxtakar hərəkət etmədikdə və kart sahibinin kart, PIN və ya şifrələrin zərərini, oğurlanmasını və ya PREPAID SOLUTIONS veb-mağazasına köçürdükdən sonra yaransa, müştəri bu əməliyyatından məhsuliyət daşıyır.

13. Sazişin ləğvi

13.1. Kart həmin gün daxil olmaqla, həmin ayın son gününə qədər göstərilən tarixə qədər etibarlıdır. Bu tarixdən sonra kart kart sahibindən istifadə edilə bilməz.

13.2. Kart sahibi və PREPAID SOLUTIONS arasında bağlanmış müqavilənin ləğvi aşağıdakı hallarda baş verir:

- **Kart sahibinin müqavilənin bağlanmasından 14 gün ərzində, yəni kartın aktivləşdirildiyi tarixdən etibarən, heç bir səbəb göstərmədən sazişin çıxarılması üçün onun qanuni hüququndan istifadə edəcəyi təqdirdə,**
- **Kartın etibarlılığı bitdiyi təqdirdə ,**
- **Kart sahibi bu kartı daimi olaraq bloklaşdırarsa,**
- **Kartın işləməməsi və PREPAID SOLUTIONS və ya Kart sahibi tərəfindən bildirilmişdir**
- **Kart, bu şərtlərdə göstərilən səbəblərə görə PREPAID SOLUTIONS qərarına görə, xüsusilə də kartın və ya PIN-lərin sui-istifadəsi ilə bağlı şübhə olduqda və ya kartın istifadə olunduğundan şübhələndiyinə görə daimi olaraq bloklanır.**
- **Kart sahibi müqavilə sənədlərinin yeni mətni ilə razılaşmadıqda**
- **Bu təlimatın 13-cü maddəsində göstərilən bəndinə uyğun olaraq xəbərdarlıq edir.**

13.3. Kart sahibinin bu müqaviləni bir aylıq xəbərdarlıq müddətinə səbəb olmadan kartda göstərilən etibarlılıq müddəti bitməzdən əvvəl dayandırmaq hüququ vardır. Bildiriş PREPAID SOLUTIONS (www.karetni-penezenka.cz) -də göstərilən formanı istifadə edərək yazılı şəkildə təqdim edilməlidir ki, bu da PREPAID SOLUTIONS-a göndərilir.

13.4. PREPAID SOLUTIONS, Kartda göstərilən sona çatma tarixindən əvvəl kartın daşıyıcısı müqaviləni dayandırmaq etmək hüququna malikdir:

- **heç bir səbəb vermədən iki aylıq bir xəbərdarlıq dövrü,**
- **On günlük şərti gün ərzində** qanunların pozulması hallarında və ya yuxarıda göstərilən qanunların pozulması halında kart sahibinin bu şərtlərə uyğun gəlməməsi, uyğunsuzluğu və ya uyğun gəlməməsi və ya PREPAID SOLUTIONS və ya ADECCO adından texniki və təhlükəsizlik səbəbləri üzündən 10 günlük xəbərdarlıq müddəti və Kartın səlahiyyətli Kart sahibindən başqa bir şəxs tərəfindən müqavilə tərəfdaşı olaraq istifadə edildiyi halda PREPAID SOLUTIONS məlumat verilir

PREPAID SOLUTIONS, Kart sahibinə yazılı və ya e-poçt vasitəsilə və ya veb-əsaslı öz-özünə xidmət və digər uyğun vasitələrlə yazılı şəkildə qüvvədə olan sazişin qüvvədən düşdüyünü bildirir. Kart sahibinin əvvəlcədən cəzanın mənası daxilində xitam verilməsi haqqında bildirişi kartın sahibinə sazişin qüvvədən düşməməsi kimi təqdim edilir.

13.5. Bildiriş müddəti, müqavilənin ləğv olunmasının digər tərəfə çatdırılmasından sonra başlanır.

13.6. PREPAID SOLUTIONS kartı istənilən vaxt istənilən müddətdə kartın istifadəçisi və ya hər hansı bir üçüncü tərəfin öhdəliyinə yol vermədən PREPAID SOLUTIONS ÇIXIŞLAR olmadan texniki, təhlükəsizlik, texniki xidmət, idarəetmə və digər birtərəfli səbəblər səbəbindən müvəqqəti və ya daimi olaraq blok edə bilər .

PREPAID SOLUTIONS, qanunla icazə verilən dərəcədə, heç bir halda üçüncü tərəflərin istifadəsi ilə bağlı xidmət göstərməməsi ilə əlaqədar kart sahibinə baş verə biləcək birbaşa və ya dolayı yoluxma və ya nəticələnən itki və ya potensial əlverişsizlik üçün məsuliyyət daşımır. Kartı istifadəçi kartı ilə istifadə etməklə, PREPAID SOLUTIONS-ı heç bir məsuliyyət daşımır.

13.7. Bildiriş müddəti müddətində tərəflər bir-birlərini sazişə uyğun olaraq yerinə yetirməyə borcludurlar.

13.8. Müqavilənin məqsədi yerinə yetirildikdən sonra, müqavilənin qüvvədə qalmasına və qüvvədə olmasına imkan verən bütün müddəaları yerinə yetirilir.

14. Elektron pul köçürmələri

14.1. Sazişin məqsədləri üçün geri alınma, Kart sahibinin xahişi ilə və kart sahibinin xeyrinə PREPAID SOLUTIONS tərəfindən əvəz edilmiş elektron pulun nominal dəyərində uyğun olan məbləğdə pul vəsaitlərinin, pulların və ya pul köçürmələri üçün elektron pul mübadiləsini nəzərdə tutur.

14.2. Həmin tarixdən sonra müqavilə əlaqələr xitam və ya bir 1 il tarixdə kart alınması tələbi varsa, PREPAID SOLUTIONS vasitəsilə tam və pulsuz ilə geri halda kart PREPAID SOLUTIONS ilə müqavilə əlaqələr dövründə geri alınması üçün xahiş, haqları və məhdudiyyətlər tarif görə tutulacaq keçirilir ödənilməsi ola bilər. daha çox 1 il müqavilə əlaqələr xitam sonra, geri alınması haqqı cədvəli və məhdudiyyətlər görə tam həyata və ittiham ediləcək.

14.3. Balance Kart yeganə şirkət haqqında PREPAID SOLUTIONS forma (www.karetni-penezenka.cz) və demonstrably qərarqah PREPAID SOLUTIONS təslim istifadə kağız şəklində tətbiq yazılı xahişi ilə geri qaytarılacaqdır. Balance kart aşağıdakı üsullardan yalnız bir qaytarılır bilər:

- səlahiyyətli bank hesabına birdəfəlik bank köçürmələri, bank hesabının avtorizasiyası Kartın sahibinin adına və ünvanına, Çexiya poçtu çeki vasitəsilə aktivləşdirilmiş kartın doldurulmasından əvvəl edilməlidir,

- Şirkət PREPAID SOLUTIONS tərəfindən verilmiş başqa fəal Card bir-off transfer.

14.4. Mövcud balansın köçürülməsi Ücretler ve Sınırlar Tarifesi uyarınca ücret ve gider limitlerine aid ola bilər. Mövcud Balans kartı istifadə edildikdə, PREPAID SOLUTIONS kartı ləğv etməzdən əvvəl ATM-dən istifadə etməyi və ya pul çəkməyi təklif edir. Transfer edilə bilən qalıqların məbləği, Əmək haqqı və məhdudlaşdırma cədvəlinə uyğun olaraq, elektron puldan istifadəsi haqqının ən azı müvafiq məbləğə bərabər olmalıdır.

14.5. Elektron pulun köçürülmə müddəti Kart sahibinin PREPAID SOLUTIONS qərarqahına köçürülməsi üçün yazılı tələbi nümayiş olunduğu gündən on beş (15) təqvim günüdür.

15. Şikayət və şikayətlər

15.1. PREPAID ÇÖZÜMLƏRİ və kart sahibləri, Sazişdən irəli gələn hər hansı bir iddianı özbaşına həll etməyə borcludurlar.

15.2. Claims müqavilə Kart və ya üçüncü tərəf irəli gələn şirkət PREPAID SOLUTIONS tərəfindən müqavilə öhdəliklərinin "tənqid" keyfiyyətli yerinə yetirilməsi deməkdir.

15.3. Kart və ya üçüncü tərəf çətinliyinə diqqət çəkmək istəyir ki, halda, düzgün aktları və ya nöqsan PREPAID SOLUTIONS şirkəti və ya onun işçiləri şirkət PREPAID SOLUTIONS bir şikayət vasitəsilə bunu davam edə bilər.

15.4. Əlavə hüquq və PREPAID SOLUTIONS vəzifələri, Kart və üçüncü tərəflərin Web site və şirkətin qərarqahı PREPAID SOLUTIONS mövcuddur Company PREPAID SOLUTIONS, şikayət qaydaları ilə tənzimlənir.

15.5. Kart və ya üçüncü tərəflərin mane olmur bu maddənin müddəalarının şərtləri Çexiya Milli Bank Na Příkopě 28 115 03 Praqa 1 Çexiya var nəzarət orqanı ilə əməliyyatlar PREPAID SOLUTIONS şikayət üzərində həyata keçirmək.

16. PREPAID SOLUTIONS-in digər hüquq və vəzifələri və məsuliyyəti

16.1. PREPAID SOLUTIONS məsuliyyətli cəmiyyət Çex Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

16.2. Şirkət PREPAID SOLUTIONS çünki əsaslı, xüsusilə, fors-major, nəzarət qabaqcadan və ya ağlabatan səyləri ilə dəf edə bilmədi PREPAID SOLUTIONS nəzarət və ya şirkət PREPAID SOLUTIONS kənarda yalan yaranan hər hansı birbaşa və ya dolayı zərər və ya zərər və ya digər zədə və ya hadisə üçün heç bir məsuliyyət daşımır nəzarət orqanının və ya digər dövlət orqanlarının qərarı.

16.3. PREPAID SOLUTIONS Company kart səbəb və ya hadisələrin nəticələri üçün məsuliyyət deyil Kart məsələnin öz hərəkətləri ilə təsir edə bilər. Kart öz öhdəliklərini yerinə yetirmək üçün uğursuz bir şərt altında görə üçüncü tərəfə, belə uğursuzluq vəzifə PREPAID SOLUTIONS pozulmasının nəticəsi

olmadıqda. PREPAID SOLUTIONS Company mövcud qanunvericiliyə və Müqavilədə müəyyən öhdəlikləri pozan səbəbiylə Kart yarandı vəziyyət üçün məsuliyyət daşımır.

16.4. Kart Company hər zaman Sazişin müddəti SOLUTIONS PREPAID bilər ki, etiraf, elektron pul sistemi, Web pages və ya podratçıların vasitəsilə digər rabitə vasitələrinin istismarı ilə bağlı fəaliyyəti üçün təmin edir.

16.5. PREPAID SOLUTIONS şirkəti müəyyən bir məqsəd üçün məhsul və xidmətlərin yararlılığı ilə bağlı heç bir zəmanət vermir.

16.6. Elektron pul sisteminin istismarı və ya xidmət rabitəsinin mövcudluğu və mövcudluğu PREPAID SOLUTIONS xaricində müxtəlif şeylərdən təsirlənə bilər, buna görə PREPAID SOLUTIONS onun məhdudiyyətsiz mövcudluğu və istismarı üçün məsuliyyət daşımır. PREPAID SOLUTIONS və ya Elektron Pul Sisteminin fəaliyyətində əməkdaşlıq edən müqavilə tərəfdaşları elektron pul sisteminin işləməməsi və ya elektron pul sisteminin funksionallığının əvvəlki cümlə və 16.2-ci maddənin mənası ilə məhdudlaşdırılması nəticəsində yaranan hər hansı ziyan və digər nəticələrə görə məsuliyyət daşımır.

16.6. Elektron pul sistemlərinin mövcudluğu və ya mövcudluğu PREPAID ÇÖZÜMLƏRİ başqa şeylərdən təsirlənə bilər, belə ki PREPAID SOLUTIONS onun məhdudiyyətsiz mövcudluğu və istismarı üçün məsuliyyət daşımır. PREPAID SOLUTIONS və ya elektron pul sisteminə işləyən podratçılar, elektron pul sisteminin işləməməsi və ya elektron pul sisteminin funksionallığının məhdudlaşdırılması nəticəsində əvvəlki cümlə və 16.2-ci maddənin mənası daxilində hər hansı bir ziyan və ya digər nəticələrə görə məsuliyyət daşıyırlar.

16.12. PREPAID SOLUTIONS şirkəti Kart həтта dəfələrlə, şəxsiyyət vəsiqəsinin və ya nəzarət tələb daxilində ödəmək üçün imtina etdikdə pul və Card təhvil elektron pul kart sahibi ilə belə bir əməliyyat aparmaq üçün borcludur.

16.13. cinayət və terrorçuluğun maliyyələşdirilməsinə gələn gəlirlərin leqallaşdırılmasına qarşı tədbirlər haqqında qanuna uyğun olaraq, kart sahibi ilə Sazişin müddəti ərzində istənilən vaxt şirkət PREPAID SOLUTIONS Bu mənsəli, yəni sübut Kart, sənədlər və ya məlumat tələb təqdim əlavə eyniləşdirmə data kart tələb etmək hüququna malikdir Cardholder Kartına yatırılan vəsaitlər.

16.14. PREPAID SOLUTIONS şirkəti öz istifadəsi üçün və elektron pul fotokopileri verilməsi ilə bağlı hüquqi öhdəliklər şirkət PREPAID SOLUTIONS yerinə yetirilməsini nümayiş və onun müqavilə müəyyənəşdirilməsi prosesində Kart tərəfindən təqdim bütün sənədləri tarar üçün ehtiyac üçün xahiş etmək hüququna malikdir.

16.15. Haqqımızda Çözümlər elektron pul və / və ya var ya müvafiq qanuna zidd ola bilər ki, iman səbəb var elektron pul çevrilir Bu Terms təsvir deyil kimi maliyyə resursları ilə belə bir əməliyyat PREPAID deyil. Bu bu pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi riski ilə bağlı və ya şübhəli olan belə bir əməliyyat daxil kimi transfer bu Terms təsvir deyil Card və / və ya vəsaitlər üzrə təhvil elektron pul sahibi kartları ilə belə əməliyyatlar elektron pul beynəlxalq sanksiyaların həyata keçirilməsi haqqında qanunvericiliyin mənası çərçivəsində beynəlxalq sanksiyalara məruz və sonra mövcud qanunvericiliyə uyğun olaraq davam edəcək.

16.16. əmək xitam halda PREPAID SOLUTIONS şirkəti - Kart Adecco ilə qanuni əlaqələr bu proqramın şərtlərinə əsasən başqa kart proqram kart transfer etmək hüququnu özündə saxlayır.

17. Kart sahibinin digər hüquqları və öhdəlikləri

17.1. Kart təhlükəsiz müvafiq Card müddət bitdikdən sonra 12 ay müddətində, hər bir kart əməliyyatları üzrə sənədləri saxlamaq üçün qəbul edir. Müqavilə xitam, və PREPAID SOLUTIONS problem bu dərhal təqdim edir.

17.2. Kart sahibinin PREPAID SOLUTIONS-ə tam və doğru məlumat verilməsi tələb olunur. PREPAID Solutions Kart Company tam və doğru məlumat vermir, ona səbəb hər hansı bir zərərə, şirkət PREPAID SOLUTIONS və hər hansı bir üçüncü tərəf üçün bütün məsuliyyət daşıyır. Kart olan natamam və ya yalan məlumat verən onun son inzibati və ya cinayət məsuliyyəti qurmaq olar. Kart Daha elektron pul ilə bağlı hər hansı bir şəkildə yoldan qeyri PREPAID SOLUTIONS götürür və hər hansı bir saxta və ya qeyri-qanuni keçirilməsi ilə məşğul deyil. Terms bu müddəanın əhatə öz öhdəliklərini cavab hallarda Kart gecikmə PREPAID SOLUTIONS bu halda sağ tək tərəfli saziş ləğv olunacaq

17.3. Kart web self-service məlumatların yenilənməsi vasitəsilə mobil telefon nömrələri, poçt ünvanları, e-poçt ünvanları, o cümlədən onların şəxsi məlumatların hər hansı dəyişikliklər və ya düzəlişlər dərhal şirkət PREPAID SOLUTIONS bildirməlidir (www.karetni-penezenka.cz) və ya bu məlumatları yeniləmək üçün bir forma vasitəsilə. Kart data dəyişiklik təsdiq müvafiq sübutları təqdim və ya yerinə yetirmək məcburiyyətində PREPAID SOLUTIONS problem yenidən müəyyən şirkət PREPAID SOLUTIONS tərəfindən müəyyən şəkildə.

17.4. Kart qorumaq və təhlükəsiz yerdə kartları və bütün şəxsi tanımlayıcıları uzaq saxlamaq üçün razılaşır və təhlükəsizlik Card və Web Self Care istifadə istifadə üçün zəruri edir. Kart daha şəxsi tanımlayıcıları və Card və hər hansı bir üçüncü tərəf web self-service istifadə istifadə üçün lazımlı təhlükəsizlik xüsusiyyətləri açıqlamalıdır deyil götürür. Bu vəzifə pozulması Kart ilə Sazişin böyük pozulması hesab edilə bilər.

17.5. Kart sahibi PREPAID SOLUTIONS-ı PREPAID SOLUTIONS-ın elektron pul şəklində Kartda saxlanılacaq pul köçürməsinin qanunla araşdırılması tələb olunduğu hallarda mümkün olan bütün sinerji ilə təmin etməyi öhdələrinə götürür. Bu öhdəliklərin yerinə yetirilməməsi Kart sahibinin Sazişin əhəmiyyətli bir pozulması kimi qəbul edilə bilər.

17.6. Kart sahibi, Çex Respublikasının hüquqi qaydalarına zidd olan əməliyyatlar, mallar və xidmətlər üçün elektron pul sistemi vasitəsilə ödəmə əməliyyatını həyata keçirmək və ya ödəmələri qəbul etməyi öhdələrinə götürür.

17.7. Kart sahibinin, PREPAID SOLUTIONS, www.mastercard.com/global/currencyconversion/ vasitəsilə www.mastercard.com/global/currencyconversion/ vasitəsilə mövcud olan elan edilmiş MasterCard dərəcəsinə Kart vasitəsilə xarici valyuta əməliyyatları üçün valyuta məzənnələrinin konvertasiya edilməsi üçün istifadə etdiyini etiraf edir.

17.8. Kart deyil müdaxilə və ya elektron pul sistemi təhlükəsizlik mexanizmlərinin aradan qaldırmaq üçün cəhdlər və onların rəy təhlili həyata, o cümlədən PREPAID SOLUTIONS və istifadəçilər, təhlükəsizliyini və ya əməliyyat təhlükə tək və ya üçüncü tərəf ilə əməkdaşlıq öz üzərinə götürür. Bu vəzifə pozulması, Kart ilə Sazişin böyük pozulması hesab edilə bilər belə təhrif və ya təhlükə təhlükəsizlik sadəcə əsaslı şübhənin PREPAID SOLUTIONS şərtləri ilə əgər.

17.9. Kart xüsusi haqları və məhdudiyyətlər etibarlı Tarif görə nəzərə tətbiq haqları alaraq müsbət və faydalı balans məbləği bankomatlardan ödənişlər və çıxarılması üçün kart istifadə etmək razılaşır.

18. Gizlilik və gizlilik

18.1. Privacy Manager

Müqavilənin obyektı və məqsədi icrası ilə əlaqədar fərdi məlumatların administrator reyestrinin idarəçiləri Personal Data Müdafiəsi İdarəsinin qeydiyyatdan sıra 00059511 altında 15 iyun 2015-ci tarixindən etibarən təsirli olan PREPAID SOLUTIONS edir.

PREPAID SOLUTIONS kart razılığını tələb etmir şəxsi data Kart hüquqi səbəblər, emal edir.

18.2. Şəxsi məlumatların alınması və emalının hüquqi səbəbləri

PREPAID SOLUTIONS, şəxsi məlumatları işləyərkən xüsusilə aşağıdakı qanunlarla tənzimlər:

- Şəxsi məlumatların emalı haqqında qanun
- Ödəmə Sistemi Aktı
- Cinayətkarlıq və Terrorizmin maliyyələşdirilməsinə qarşı müəyyən tədbirlər haqqında akt

PREPAID SOLUTIONS Avropa Parlamentinin və Şurasının 27 Aprel 2016-cı il tarixli qaydalarının uyğun olaraq yerinə yetirilir (Avropa İttifaqı) 2016/679

fiziki şəxslərin şəxsi məlumatların emalı və bu məlumatların sərbəst hərəkətinə və 95/46 / EC direktivi (fərdi məlumatların qorunması haqqında Ümumi Təvsiyə) ləğv edilməsi ilə bağlı fərdi məlumatlar qorunur .

PREPAID SOLUTIONS şəxsi məlumatları xüsusilə aşağıdakı məqsədlər üçün idarə edir:

- Kart sahibinin müəyyənləşdirilməsi və yoxlanılması və yoxlanılması
 - müqavilə əlaqələrinin bağlanması, idarə olunması və nəzərdən keçirilməsi,
 - elektron pulların verilməsi ilə bağlı fəaliyyətlər,
- Elektron pul ilə ödəniş əməliyyatlarının həyata keçirilməsi,
- risklərin müəyyən edilməsi və onların azaldılması üçün müvafiq tədbirlərin görülməsi,
 - Əhəmiyyətli iş PREPAID SOLUTIONS,
 - AML Aktı altında şübhəli əməliyyatlar və əlaqəli fəaliyyətlərin müəyyən edilməsi
 - PREPAID SOLUTIONS-in nəzarəti altındadır

Kartın sahibi göz önünə alır ki, PREPAID SOLUTIONS şirkəti müştirlərinin məlumatlarını skan etmə, kopyalama, və ümumi məlumatları üzərində işləmə haqqında məlumatları vardır. O öz müştirlərinin məlumatlarını və şəxsi informasiyalarını qeyd edir.

- bütün adları və soyadları,
- doğum nömrəsi, və ya təyin edilmədikdə, doğum tarixi,
- doğum yeri,
- cinsi,
- daimi və ya digər müvəqqəti yaşayış ünvanı,
- vətəndaşlıq,
- şəxsiyyət vəsiqəsinin növü və nömrəsi, dövlət və ya mümkün olduqda, verilmiş orqanı, verildiyi tarix və onun etibarlılıq müddəti

PREPAID SOLUTIONS, digər fərdi məlumatları riskləri və onları minimuma endirmək üçün tədbirlər və müştərilər ilə ünsiyyəti yaxşılaşdırmaq üçün işləyib hazırlayır. Bunlara, xüsusilə, aşağıdakılar daxildir:

- E-poçt ünvanı
- Əlaqə telefonu
- IP ünvanı

Bundan əlavə, Kart sahibləri PREPAID SOLUTIONS məlumat sistemini istifadə edərək, əvvəlki paraqraf çərçivəsində şəxsi məlumatların işlənilməsi hüququna malik olduğu barədə qərar qəbul edir.

Bundan əlavə, Kart sahibləri PREPAID SOLUTIONS məlumat sistemini istifadə edərək, əvvəlki paraqraf daxilində şəxsi məlumatların emalı üçün səlahiyyətli olduğu qənaətinə alır.

PREPAID SOLUTIONS kartla əlaqəli ödəmə əməliyyatları ilə bağlı məlumatları işləyir.

Kart sahibinin göstərdiyi xidmətlərlə bağlı PREPAID ÇÖZÜMLƏRİ təmin edildikdə, digər fiziki şəxsin məlumatları ilə Kart sahibləri bu fiziki şəxsin fərdi məlumatlarının emal məqsədləri üçün PREPAID SOLUTIONS təmin etməyə səlahiyyətli olduğu fiziki şəxsin könüllü razılığına malik olduğunu bildirirlər. Kart sahibinin eyni zamanda məlumat verdiyini bəyan edir.

PREPAID SOLUTIONS şəxsi məlumatlarını bu ümumi iş şərtləri ilə uyğunlaşdırmaq üçün səlahiyyətli olduğu şəxsdir. Kart sahibinin PREPAID SOLUTIONS yazılı razılığını təqdim etməsi tələb olunur. Bu razılığın verilməməsi ümumi biznes qanunları şərtlərinin ciddi şəkildə pozulması kimi təsnif edilir və müqavilə əlaqələrinin ləğv edilməsi üçün əsas ola bilər. PREPAID SOLUTIONS tətbiq olunan qanunun qüvvədə olduğu müddətdə şəxsi məlumatları saxlayır.

18.3. Mövcud şəxsi məlumatların verilməsi və təqdim edilməsi PREPAID SOLUTIONS tərəfindən müştərinin şəxsi məlumatları qorunmalıdır.

Kart Şəxsi məlumat üçüncü şəxsə verilərək SOLUTIONS PREPAID işçisi tərəfindən müqaviləni təşkil edilməsi üçün verilir. Kart Personal data belə qanunvericiliklə və ya müqavilənin obyektinə və məqsədi düzgün icrası üçün zəruri və ya müvafiq PREPAID SOLUTIONS digər öhdəlikləri ödəmək üçün tələb yalnız üçüncü tərəflərə onların razılığı olmadan sonra verilə bilər.

Emal şəxsi data Avropa İttifaqı çərçivəsində Aİ ölkələrinə və fərdi məlumatların qorunması adekvat səviyyədə təmin üçüncü ölkələrdə fərdi məlumatların transsərhəd transfer ola bilər. Bu hallar M2 Payments Solutions, Inc. çərçivəsində köçürmələr zamanı həyata keçirilir.

18.4. Gizlilik Siyasəti

PREPAID ÇÖZÜMLƏR işlənmiş fərdi məlumatları zərər, məhv, itkin, icazəsiz giriş və açıqlama, istifadəsi, oğurluq və digər icazəsiz işlənmə formalarından təmin edir.

18.5. Kart sahibinin ifadələri və icazəsi

Kart sahibləri, PREPAID SOLUTIONS tərəfindən verilən şəxsi məlumatlar daxil olmaqla, bütün məlumat və məlumatların könüllülük əsasında verildiyini, doğru, düzgün, tam və yenilənmiş olduğunu və əvvəlcədən xəbərdarlıq etmədən və ya PREPAID SOLUTIONS olmadan sübut etmədiyini bildirir.

Kart sahibinin PREPAID SOLUTIONS o tələb etmək hüququ vardır

- şəxsi məlumatlarınızın qorunması,
- yanlış, natamam, köhnəlmiş şəxsi məlumatların düzəldilməsi
- müştərinin razılığı əsasında işlənən şəxsi məlumatların silinməsi
- ödənişçinin razılığı əsasında işlənmiş şəxsi məlumatların emalı ilə bağlı məhdudiyyətlər
- verilən məlumatların mənbəyi barədə məlumat

Kart sahibinin ayrıca PREPAID SOLUTIONS-ə aydınlıq vermək və ya PREPAID SOLUTIONS-ə hər hansı bir qüsurlu şəraitin aradan qaldırılmasını tələb etmək hüququ vardır.

Kart yalnız limitlər və xərclərə uyğun olaraq tənzimlənəli. Kartdan istifadə qaydaları zamanı müştəri kartın limitləri və onun şərtləri ilə tanış olmalıdır.

19.3. Kart üzərində saxlanıla bilən vəsaitin və kart sahibinin mal və xidmətlərin satın alınması və bir müddət ərzində kart vasitəsilə seçilməsi üçün istifadə edə biləcəyi məbləğlər PREPAID SOLUTIONS ilə müəyyənləşdirilir və əmək haqqı və limitlər və tariflər haqqında bilgilər verilir.

19.4. Ödəniş tarifləri və məhdudiyyət tariflərinə görə ödənişlər PREPAID SOLUTIONS tərəfindən ödəniş kartı ilə kart sahibinə yatırılan vəsaitin depozitinə görə ödənilir.

20. Şərtlərin tərfi və təfsiri

Müqavilənin məqsədləri üçün, Ücretler ve Sınırlar Ücretleri ve Tarifeleri, aşağıdakı şərtlərə malikdir:

(a) "**səlahiyyətli bank hesabı**" mülkiyyəti bu barədə aydın olan bir sənədlə və PREPAID SOLUTIONS-dan və ya ən azı bir ödəniş əməliyyatından ən azı bir ödəniş əməliyyatı , minimum 1-Kç-dır

(b) "**ATM**" bank kartı sahiblərinə digər elektron pul xidmətlərinə çıxış imkanı verən öz-özünə xidmət ödəməsi deməkdir.

(c) "**BİN**" - Kartın üstündə göstərilən 16 rəqəmli nömrədir.

(d) "**Kart sahibi**" elektron pul verilməsi üçün müqavilə əsasında öz işi və ya peşə fəaliyyətindən başqa məqsədlər üçün istifadə etməyən fiziki şəxsdir; bu şərtlər 3.2-ci bəndə göstərilmişdir.

(e) "**Elektron pul**" - bu şərtlərin 2.2-ci bəndində nəzərdə tutulmuş mənaya malikdir.

(f) "**Kart ID**" - Kartın ön tərəfində göstərilən "ID" adlı 10 rəqəmli rəqəmdir və xüsusilə: Kart sahibinin unikal identifikatorudur, burada:

- kartı aktivləşdirərkən kod,
- dəyişən şarj simvolu,
- kartı bloklayan ID kod .

(g) "**Kart**" kart sahibinə qeyri-bank kredit kartı əməliyyatı başlamağa imkan verən ödəniş ərizəsi ilə təmin edilmiş ödəniş alətidir; bu Şərtlərin 3.1-ci bəndində göstərilmişdir

(h) "**MasterCard**" - kredit kartları ilə yerinə yetirilən əməliyyatları idarə edən, işləyən və işləmə standartlarını idarə edən, Banklar Assosiasiyasının üzvüdür

(i) "**Ödəniş**" - Kartdakı elektron pul balansının artırılması.

(j) "**Müştəri xidmətləri departamenti**" - Kart sahibi və ya gələcək kart sahibi ilə ünsiyyət üçün PREPAID SOLUTIONS mütəxəssis iş yeri. Rabitə çex dilində aparılmalıdır. Bu şöbədə kartın itirilməsi, oğurlanması və bloklanması ilə bağlı xidmətlər daxil olmaqla, sazış əsasən kartın aktivləşdirilməsi və istifadəsi ilə bağlı müştərilər arasında sorguları və tələbləri əks olunur.

(k) "**Kartın balansının yenidən doldurulması**" - Kartdakı elektron pul balansının daha da artması.

(l) „**PIN**“ şəxsi ID kod bu o deməkdir ki,müştəri kartı qəbul etiyi zaman kartı aktivləşdirmək üçün bu koddan istifadə edir.PİN kodu müştərilər istənilən bankomat vasitəsi ilə dəyişdirə bilirlər

(m) "**Şərtlər**" - bu Şərtlərin 6.4-cü bəndində göstərilən mənaya malikdir

(n) "Siyasətə məruz qalan şəxs"

(a) dövlətin başçısı, baş nazir, mərkəzi hökumət orqanının rəhbəri və onun müavini (dövlət katibinin müavini, dövlət katibi), parlamentin üzvü kimi milli və ya regional əhəmiyyətli ictimai bir funksiyanı olan və ya əsas ictimai funksiyası olan, Mərkəzi Seçki Komissiyasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü, Yüksək Silahlı Qüvvət və ya Corps Sorumlusu, üzvü və ya üzvünün nümayəndəsi olan yerli özünüidarə orqanlarının, yerli hakimiyyət orqanlarının rəhbərlərini, yerli hakimiyyət orqanlarının rəhbərlərini, Ali Məhkəmə Hakimini, Konstitusiya Məhkəməsinə və ya digər Ali Məhkəmə Hakimiyyətini, bir hüquqi şəxs, Dövlət tərəfindən tənzimlənən kommersiya qurumunun bir nizamnamə orqanı, səfir və ya diplomatik missiyanın rəhbəri və ya başqa bir Dövlətdə oxşar funksiyanı həyata keçirən və ya həyata keçirən fiziki şəxs, Avropa İttifaqının bir təşkilatında və ya beynəlxalq təşkilatda,

(b) fiziki şəxs

1. (a) bəndində göstərilən şəxsin yaxınlığında olan şəxs;

A) bir ailənin adı çəkilən şəxs kimi hüquqi şəxs olmadan həmin hüquqi şəxsin və ya himayə fondunun və ya digər hüquqi tərəfin tərəfdaşı və ya real sahibi, yaxud onunla əlaqəli şəxslə əlaqəli başqa hər hansı bir əlaqəsi

3. a) bəndində göstərilən şəxsin xeyrinə yaradılan məsuliyyət daşıyan şəxslə tanış olan hüquqi şəxsin və ya hüquq müdafiəçinin və ya digər hüquqi şəxsin faktiki sahibidir.

(o) "Ödənişlər" - PREPAID SOLUTIONS tərəfindən, kartın istifadəsi ilə bağlı xidmətlərin maliyyə təminatı, ödəniş tarifləri və limitlər tarifində göstərilən kart sahibləri ilə PREPAID SOLUTIONS arasında olan müqavilə münasibətinin müddəti və həll edilməsi.

(p) "Qalıq hesab istifadəsi" Kart sahibinin aidiyyəti ücretləri ləğv edə biləcəyi kartda tutulan elektron pul məbləği deməkdir.

(q) "Şikayətlər və məhdudiyyətlər siyahısı" - bu şərtlərin 6.5-ci bəndində göstərilən mənaya malikdir.

(r) "Müqavilə" - bu şərtlərin 6.3-cü bəndində göstərilən mənaya malikdir.

(s) "Xərcləmə Əməliyyatı" - xüsusilə Kart və onun identifikatorları vasitəsilə edilən əməliyyatlar, kart sahibinin:

- etmədi və icazə vermədi,
- həyata keçirilmişdir, lakin əməliyyatın məbləği tanınmayan bir neçə dəfə və ya yanlış məbləğdə uqota alınmışdır.

(t) "Daimi bloklama" - ödəniş kartının istifadəsinin qarşısını almaq üçün birdəfəlik tədbirdir.

(u) "**Veb səhifə**" - PREPAID SOLUTIONS-ın ictimai və xüsusi hissələri ilə (vəb-özünə xidmət) olan marketing və xidmət səhifəsi, bu kartın paylayıcı kartında və bu şərtlərdə göstərilir.

(v) "**Müştəri Xətti**" – Müştərilər və ya gələcək kart sahibləri tərəfindən telefon şəbəkəsi vasitəsilə və kart sahiblərinə PREPAID SOLUTIONS tərəfindən verilən xidmətdir. Bu xəttin telefon nömrəsi kartın dispetçer kartında və bu şərtlərin 4-cü maddəsi çərçivəsində göstərilir.

(w) "**ZOPS**" - 370/2017 sayılı Qanununun dəyişdirilməsi ilə əlaqədardır

21. Yekun müddəalar

21.1. Bu şərtlərin hər bir müddəası bütün digər müddəalardan ayrılır, bu şərtlərin və şərtlərin hər hansı bir hissəsinin etibarsızlığı və ya yerinə yetirilməməsi şərtlərin qalan hissələrinin etibarlılığına və effektivliyinə təsir etməyəcəkdir.

21.2. Bu şərtlər 16 iyul 2018-ci il tarixindən qüvvəyə minir.

Praqa, 16 İyul, 2018

David Tacl, İdarə Heyətinin sədri və İcraçı Direktor
Prepaid Solutions a.s.

Verilmişdir: Prepaid Solutions a.s

Yayınlanma tarixi: 16.7.2018.

Qüvvəyə minmə tarixi: 16.7.2018

